

# Tarixin, taleyin, həyatın yeni səhifəsi

**B**irinci Qarabağ müharibəsində Ağdam şəhəri Ermənistən tərəfindən ekosidə məruz qalıb, işgalçılar böyük və qədim bir şəhəri xarabalığa çeviriblər. Nə qədər canlı qüvvəsi, hərbi texnikaları olsa da, işgalçı Ermənistən ötən əsrin 80-ci illərində Qarabağın abad və ən varlı şəhərini əla keçirə bilmirdi. Bu istiqamətdə şiddətli döyüşlər gedirdi, haylar nə qədər çalışsalar da, qədim türk dilində kiçik qala mənasını daşıyan Ağdamı sarsıda və qorxuda bilmirdilər. Ağdamın düşmən tərəfindən bombardman edilməsinin statistikası çox faciəlidir. Tək bir gecədə düşmən Ağdam şəhərinə 200-dən çox mərmi atmışdı, dinc insanlar həlak olsalar da, şəhər dağlısa da, heç kəs öz evini tərk etmirdi.

Ağdam bir ildən artıq bombalar altında yaşayan şəhərə çevrilmişdi. Ağdam Qarabağın açarı idi, ona görə də düşmən havadarları ilə birlikdə böyük bir xəyanətə əl atdı. Ağdam özünü müdafiə dəstələrinin komandirləri terror nəticəsində bir-bir aradan götürüldü, buna baxmayaraq, şəhərin müdafiəçiləri sonadək döyüdürlər. Nəhayət, Ağdam 1993-cü il iyulun 23-də işgal olundu.

Ağdam otuz ilə yaxın məcburi köçkünlük həyatı yaşayan insanların, Birinci və ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək həlak olan şəhidlərin yurdudur. Ağdam Qarabağ müharibəsində və dövlətçiliyimizin qorunmasında 5897 nəfər şəhid verib, 3531 nəfər əlil olub. Bu torpaqda şəhid qanı tökülb, yüzlərə insan əlil olub, ağdamlılar torpaqlarımızın erməni işgalçılardan müdafiə edilməsində və 44 günlük müharibədə qəhrəmanlıqla döyüşüblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdamda iki Şəhidlər xiyabanı salınmışdı. Biri şəhərin yuxarı başında, digəri isə Uzun dərə adlanan ərazidə idi. Xocalı faciəsi qurbanlarının çoxu da burada dəfn edilmişdi. Ermənilər həmin xiyabanları qəddarlıq və vəhşiliklə dağıdıblar.

Artıq iyirmi yeddi illik həsrətə son qoyulub. Qəhrəman ordumuzun bölmələri Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə elə böyük şücaət, misilsiz döyüş peşəkarlığı göstərdilər ki, nəinki Ermənistən, onun havadarları da təşvişə düşdülər. Anladılar ki, Azərbaycan ordusu XXI əsrin ordusudur, cəsur, qorxmaz, fədakar, qəhrəman, yenilməz ordudur. Ermənistən bütün havadarlarının köməyinə baxmayaraq, döyüş meydanında məglub edildi. İşgalçının ideoloji və hərbi dayaqları dağıdıldı, düşmən diz çökdü, ağ bayraq qaldırıldı. Üçtərəfli Bəyanatın şartlarına görə, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işgal olunmuş ərazisi Ermənistən ordusunun bölmələri tərəfindən boşaldı. Ordumuzun



bölmələri heç bir itki, şəhid vermədən, bir gülə atılmadan, qan tökülmədən Ağdam rayonunun işgal altındakı hissəsinə daxil oldu.

İşgaldən azad ediləndən üç gün sonra, 2020-ci il noyabrın 23-də Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və indi bayraqımız orada qürurla dalgalanır. Qalib Ali Baş Komandan Ağdam Cümə məscidinin qarşısında çıxış etdi. Əlbəttə, ürəkdən gələn bu sözlərdən dövlətimizin başçısının

hansı hissələr keçirdiyini hiss etmək o qədər də çətin deyildi, işgal-dan qurtulmaq, ədalətsizliyə son qoymaq, işgalə dondurmağa cəhd edənlərə qarşı qətiyyətlə mübarizə aparmaq öz xalqına qələbə bəxş etmək inamını ifadə etdirdi.

Ermənistən hərbi təcavüzü nəticəsində Ağdam bölgədəki ənə-nəvi coxmədəniyyətli şəhərlərdən biri kimi tarixin səhifəsində silihəndən ibarət. Dördüncü mövcud olan 10 rühələr şəhərindən birinə çevrilib.

(davamı 3-cü səhifədə)

## (əvvəli 1-ci səhifədə)


Vaxtılı bu şəhərdə 40 min nəfərə yaxın insan - rus, erməni, gürcü, ukrayn, Belarus və digər xalqların nümayəndələri azərbaycanlılarla birləşdə məhrəban şəraitdə yaşayıblar. Ağdam Qarabağın mərkəzi şəhəri, müğəm mərkəziydi, burada ən qədim tariximiz daşların, türbələrin, fırıldakların dili ilə nəql edildi, virtuoz sənətkarların besiyi, ziyanlılar yurdu, mərd və qoçqazı insanların məskəniydi. O ilahi andan, tarixi qələbdən sonra ağdamlılar keçən hər günü şükranlıqla, minnətdarlıqla, sevgiyle qarşılıyay və həsrətimizə, kədərimizə, ayrılmızıza, sinəmizdəki dərd yarasına, göz yaşlamıza son qoyulduğu üçün xoşbəxtlərin xoşbəxtiyik deyirlər. Deyirlər ki, düz 27 il 4 aydan sonra həyatımıza yenidən gənəş doğub, müzəffər sərkərdə, Qalib Ali Baş Komandan İlham Əliyevin Ağdam rayonunun erməni işğalından azad edilməsi xəberini veren andan bu günə qədər qəlbimiz qürürlə, ürəyimiz həyəcanla, sevincə çırpinır. Uzun illər boyu gözlədiyimiz şad xəbəri eşidəndən sonra həyəcanımız artıb, doğma yurd yerlərinə qayidacağımız günü səbirsizliklə gözləyirik.

Ağdamda qocaman tarixin şahidi və torpağın dərinliyindən baş qaldıran daş salnaməsi olan çox sayıda memarlıq abidəsi var idi. Xaçındərbənd kəndində 1314-cü ilə aid olan Kutlu Musaoğlu günbəzi, Salalı Kəngərli kəndində on dördüncü əsre aid türbə və daş abidələr, Papravend kəndində on yeddinci əsre aid Xanoğlu türbəsi, on səkkizinci əsre aid türbələr və məscid, Pənahəli xan və onun nəslinin Ağdamdakı imarəti, Şahbulaq qalası və çox sayıda digər maddi-mədəni sərvətləri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Qafqaz Albaniyasını

Keçmiş sovet dönməndə Ağdam iri kənd təsərrüfatı rayonu ilə yanaşı, həm də sənaye mərkəzi kimi inkişaf edərək Sovet İttifaqı miqyasında tanınıb. Şəhərdə 17 sənaye, 12 nəqliyyat müəssisəsi var idi. Respublikamızda iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyevin Fərmanı böyük tarixi əhəmiyyət daşıyır və eyni zamanda, yeni məqsədlərin həyata keçirilməsinə geniş imkanlar açır. Hazırda işğaldan azad edilmiş erazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışi istiqamətində genişmiy়aslı tədbirlər həyata keçirilir. Qeyd edilən erazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək qarşıda dayanan ən ümde məsələdir. Özünəməxsus zəngin tarixi-mədəni ərsə, əsrarəngiz təbiətə malik Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamın bərpası və sürətli inkişafı doğrudan da qürurvericidir, bu hər şeydən əvvəl dövlətimizin gücünü göstərir. Hazırda Ağdam keçmiş ənənələr və müasir şəhərsalma əslubunda sıfırdan qurulur. Yeni Ağdam mühüm nəqliyyat qovşağına çevrilir, Qarabağa və Şərqi Zəngəzura gedən yollar burada birləşir, 2021-ci ilin may ayının 28-də Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkında işlər sürətlə aparılır. Sənaye zonasında fabrik və zavodlar yaxın zamanda fəaliyyətə başlayacaq.

Şəhərin xarabaliqları içərisində nisbətən salamat qalmış yegane tikili - Cümə məscidi. 27 illik həsrətdən sonra Ağdamda gələnlər ilk olaraq bu müqəddəs məkana üz tuturlar. Digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistən silahlı qüvvələri tərəfin-

## 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 2-ci bəndinə əsasən 20 noyabr 2020-ci ildə Ağdam rayonu işğaldan azad edilmişdir



tərəfindən xan nəslindən olan Xurşidbanu Natəvanın Ağdamda qəbirüstü abidəsi ucaldılıb. Şairin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialdan hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub.

Kəmli şəxsiyyətlərin, alımların, ziyanlıların, dünyadan musiqi sənətinə töhfələr verən görkəmli incəsənət xadimlərinin, ədəbiyyatımızın korifeylərinin, bir sözə, qəhrəman oğulların beşiyi Ağdam şəhəri düşmənin vəhşiliklə törediyi xarabaliqlar arasından başqa bir görkəmde boylanır.

Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu, şəhərsalmanın yeni modelinin tətbiq edildiyi qədim yurd yeri - regionun ən gözəl şəhərlərindən biri.

# Tarixin, taleyin, həyatın yeni səhifəsi



# Ağdam

yaranan 26 tayfadan biri olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca yaşayıblar. 1958-ci ildə Sofulu kəndində Xaçınçayının orta axarında aparılan arxeoloji qazıntı zamanı Govurqala adlanan şəhər tipli yaşayış məskəni aşkarlanıb. Arxeoloqlar hesab edirlər ki, "Govurqala" ele Aboin, Ağdamın özüdü. Aboin tarix səhnəsində 11-ci əsre qədər mövcud olub. Sonralar Ağdam adlandıb və 1828-ci ildə ona şəhər statusu verilib.

Təcavüzkar Ermənistən üzərində qələbədən üç il keçir və bu qısa zaman kəsində azad edilən ərazilərdə iri infrastruktur layihələri həyata keçirilir, ərazilər düşmənin basdırıldığı çoxsaylı minalardan temizlənir, "ağillı şəhər" və "ağillı kənd"lərin təməli qoyulur. Yeni və müasir yollar çəkilir, hava limanları inşa edilir, dayanıqlı enerji təsərrüfatı yaradılır, keçmiş məcburi köçkünlər göz yaşları ilə tərk etdikləri atababa yurdlarına indi sevincə, qururla qayıdır. Bu sadaladığımız işlərin həyata keçirilməsi üçün təbii ki, külli miqdarda vəsait tələb olunur. Sevindirici fakt odur ki, üç ildir ki, Azərbaycan öz vəsaiti ilə işğaldan azad edilən bölgələrin yenidən qurulmasına başlayıb və bu nəhəng quruculuq işləri sürətlə davam etdirilir. Heç bir kredit üçün dünya banklarına müraciət olunmayıb, çünki Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bilavasitə, dövlət başçısı İlham Əliyevin nəzarəti ilə həmin vəsaitlərdən çox ehtiyatlı və səmərəli istifadə olunur, israfçılığa, lazım olmayan xərclərə yol verilmir.

dən işğal edildikdən sonra talan edilib, yandırılıb, dağıntılla məruz qalıb. Azərbaycan Prezidentinin diplomatik məhərəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun zəfər yürüyü nəticəsində Ağdam şəhəri işğaldan azad edildikdən sonra Cümə məscidində 27 ildən sonra ilk dəfə azan verilib. Dünyada bəlkə ikinci ele yer yoxdur ki, Ağdam şəhərindəki vandalizm, nifrət və düşməncilik bu qədər geniş miqyas almış olsun. Bu, herbi cinayətdir, Ermənistən hərbi və siyasi rəhbərləri olmuş Serjik Sarkisyan, Robert Koçaryan buna görə beynəlxalq tribunalda cavab verməlidirler.

İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini ərismizin bərpası həyata keçirilir. Hazırda İmərat kompleksində restavrasiya işlərinə başlanılıb və məqsəd İməretin əvvəlki tarixi görkəmini bərpa etməkdir. Bu işlərə həm yerli, həm də ecnəbi memarlar cəlb olunub. Plana əsasən İmərat kompleksində Pənahəli xanın sarayı, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək. Atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çınar və meyve ağacları ekləcək. Ağdam Cümə məscidi həm tarixi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Artıq Heydər Əliyev Fondu tərəfindən məsciddə təmir-bərpa işləri aparılır. İmərat kompleksi, Ağdam Cümə məscidi, Qiylası məscidi, Şahbulaq qalası və digər abidələr bölgəni həm də turizm baxımından tanıdacaq. Heydər Əliyev Fondu

Dövlətimizin başçısı İlham Əliyevin Ağdam şəhərinə üçüncü səfəri zamanı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımståntıyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi keçirilib. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpəolunan enerji mənbələri ilə qidalanan işq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Artıq şəhərin baş planına uyğun olaraq ötən müddə ərzində Ağdamda infrastrukturun yaradılması üçün xeyli iş görülüb, yaşayış və ictimai binaların tikintisine başlanılıb. Bərdə-Ağdam avtomobil yoluğun tikintisi başa çatır. "Tarixi hüdudlarından başqa" daşı 8 kənd də Ağdama birləşdirilib. Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşası aparılır. Göründüyü kimi, şəhər sakınlarının üçdə-biri fərdi evlərdə yaşayacaq. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafi bağlar 2450 hektar olacaq. Burada "ağillı" və dayanıqlı sosial infrastruktur yaradılacaq. Həmçinin şəhərdə 15 ədəd məktəb və usaq bağçasının inşası nezərdə tutulub. Məktəb və usaq bağçalarının əhatə dairesi 500 metr təşkil edir. Bu gün Ağdamda avtomobil yolları, rabitə-kommunikasiya, internet, kabel tv kimi ən müxtəlif layihələr icra edilir. Dağıidlı Ağdam şəhəri erməni vəhşiliyinin, erməni nifrətinin, qəddarlığın bir nümunəsidir. Ağdamın xarabaliqları üstündə müasir bir şəhərin inşası aparılır.

İşğaldan azad edilən qədim yurd yeri-nə, Qarabağ xanlarının dəfn edildiyi İməret, Külli Qarabağın musiqi besiyinə, gör-

ne çevriləcək. Bu amal uğrunda Ağdamda çox böyük və zərgər dəqiqiliyi ilə yeni və müasir infrastruktur qurulur, yaşayış binaları inşa olunur, məktəblər, xəstəxanalar və digər xidmət obyektləri tikilir, özü de sürütle, doğma yurda məhəbbətlə. Düşmənin viran qoyduğu, altını üstünə çevirdiyi Ağdam dünyaya yenidən doğulur. Şəhərin simvollarından biri hesab edilən Ağdam Dram Teatrının binasının qalıqları açıq səma altında müzeydə saxlanılacaq. Binanın qarşısındaki Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasındaki Fərhadın heykeli zamanı gələndə öz yerinə qaytarılacaq. Şəhərin mərkəzində xarabaliqlar arasında Zəfer muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

Prezidentin sərəncamı ilə hər il noyabrın 20-də Ağdam şəhər günü təntənə ilə qeyd olunacaq. Kiminle həmsöhbət olduqsa, hər kəsin fikri, düşüncəsi, arzusu, ürək sözü bir nöqtədə, minnətdarlıq duyğusunda birleşdi. Ağdamlılar söyledilər ki, qırx dörd gün davam edən müharibə dövlətimizin gücünü, Silahlı Qüvvələrimizin rəşadətini, xalqımızın birliyini göstərdi. Biz Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək düşmənə sarsıcı zərbələr endiridik, xain düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün eziyidir, doğmadır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hələk olan bütün şəhidlərimizə Allahdan rehmət dileyir, qazılırları cənsənlik arzuluyarıq. Sevinrik ki, yeni bir Ağdam görəcəyik, nəvə-nəticələrimiz müasir bir şəhərdə yaşayacaq. Bundan böyük xoşbəxtlik ola biləməz, möhtərəm Prezidentimizə daha böyük qəlebələr arzulayıraq, bizi Vətənə qaytarlığınız üçün çox sağ olun, cənab Prezident! Yeni şəhərin üfüqləri artıq uzaqdan baxanda aydın görünür. Ağdamlılar isə doğma şəhərə qaydacaqları günləri səbirsizliklə, ümidi, inamla gözləyirlər...

Salman ALIOĞLU,  
"Respublika".